

# Самур

№ 4 (378) 2025-йисан 30-июнь

Онлайн

1992-йисан январдилай акъатзава

Цийишилер

[www.samurpress.net](http://www.samurpress.net)

Чи этнография

## ЦУКВЕРИН СУВАР

Лезгийрин дегь Чаварин суваррикай тир Цукверин сувари дагъдин районра яшамиш жезвай агъалийрин уьмуърда къетен чка къазва. И суварин асул ватан Дагъустан Республикан Ахчегъ райондин Чепер хуър я. Гъульувай 2000 метр къакъанда, Шалбуз дагъдин ценерив гвай и хуъре суварин мярекатар гурлуз тухуда.

Лезгийрин и суварикай гъеле XIX виш йисарин юкъвара уруссин топограф С.Г.Александрова, гъа асиридин 70-йисара немсерин алым А.Беккера малумат ганай. Живер цИрана, сувар цукверив дигайла вири эл Чепера кIватI жеда. Куъредай, Къубадай ва маса чкайрай атай инсанар балкIанрал алаз ва яхди рекье гъатда. Жегильрин чамарар авунар, пагъливани ри къуршахар къунар, рушари цуквер кIватIун виридан рикIяй жеда.



Суварин виридалайни марагълу легъз-яр манийринни къулерунин гъужетунар я. Рушарини гадайри санал манияр лугъуда, къулериз эгечIда. Им жегылар патал гъамни кIаниди хъядай чка я. Ахпа вири веъкерал экIяновай суфрадихъ ацукуда, тIүнин-хъунин, мили зарафатрин, санал лугъузвой манийрин межлисдив эгечIда. КIвалериз вири рагъдан хъайила хъфида.

Рушаринни сусарин гъиле цукверин кIунчар жеда. Ибур адетдин цуквер туш, гъармад са дердинин дарман я. Ди-шегълийри абур кIвалерин къаварал къурурда ва йис акъатдалди абурукай чара-чара начагъшилер сагъарун патал менфят къачуда.

Экун яралай хурушумдалди къиле фидай и элдин сувар халкъ агуддай, михъи гъиссер арадиз гъидай, ахлакъ-дин тарсар гудай халисан сувар я.

## И ЧИЛ ХАЙИ ДИГЕ Я



КЦар райондин Хъутургъан хуър

## ЧИАЛ ГЪИЛЯЙ ФИЗВА

Редактордин гъаф

КЦара са мiresдал дуьшуъ хъана зун. Чи арада ихтигин ихтилат къиле фена:

- ГъикI я вун? Хизанар хъсанзавани?
- Слава богу, неплохо.
- Хтулар гъикI я?
- Замечательно.
- КIалахал аламани?
- Я на пенсию ушел.

Завай эхиз хъанач:

- Я хизан сагъ хъайди, ваз лезги чал чизвачи:
- А как же! Бес зун лезги тушни!
- Адалай гуъгуънис са маса чирхир агатна зав:

– Истирагъетдиз хтанвани вун?

– Эхъ, ял ягъиз хтанва.

– Не яхши! И варз ина кечирмиша

ман вуна!

– Эхъ, и варз ина акъудда за.

– Чалишми хъухъ, гъавадал гезин-

тида пара хъухъ.

– Хъурай, алахъда зун.

– КIаве къаршиламишдайд авачIа,

закъунагъ жедан вун?

Чирхирдиз сагърай лагъана жуван

рехъ къуна фена зун. Ингъе и къве

ихтилатди рикI акъван тIарна хъи,

вучдатIа чир хъанач заз. А юкъуз зал

тга икI раҳадайбур мадни гъалтна.

Туъквендә, базарда зун лезгидал

рахана, заз патан чаларал жаваб гана

садбуру.

Чи магъледин аялар сад-садахъ га-

лаз лезги чалалай гъейри вири чал-

арал раҳаз акурла зун пер ханваз

кIвализ хъфена. Акваз-акваз, гъарай

къачуна чал гъиляй физвайди и гъи-

лера генани мукъувай къатIана за.

Эхъ, физва чал... Чун лезгидал

карт-курт ийиз раҳазва. Жуван ра-  
хунрик урус, туърк гафар кутун  
адет къунва. ГъвечIи-Чехибуру,  
мукъва-къилийри, ярап-дустари вучиз  
ятIани хайи чал кларапал вегъизва. И  
кар Азербайжандани, Дагъустандани  
гъакI я.

Мел-мехъеррин, мярекатрин чалавуз  
лезгияр сад-садахъ галаз раҳадайла  
рекъула чилерай-чилиз фида вун. Им  
вучтин кар я? Чи бубайри багъа эмен-  
ни хъиз хвена чав агакъарнавай чал  
эхиримжи са шумуд йисан къене гъикI  
хъана и гъалдиз гъанвайди я чна? Вуч-  
из адан къадир чизмач? Вучиз вили-  
кан вахтара хъиз адан къайгъу чуугаз-  
мач? Вучиз адаз рикIяй икрамзамач?

Маса халкъари чна къван тIагъ  
гузвач дидед чалаз. А халкъарин  
векилри чин чаларал раҳадайла  
патан гафарикай чна къван менфят  
къачувач. Налугъуди, чи ватанэгъ-  
лияр чал чурун патал акъажунриз  
экъечIана. «Чун гужуналди ассими-  
ляция ийизва!» лугъуз гъарай-эвер  
кутазвай ксарни гъа икI раҳаз акурла  
ийир-тийир кваҳъачини ви?

Пал гудай кар ам я хъи, ихтигин  
къацIай чала Интернетдиз, газетриз,  
журналриз, ктабризни рехъ жагъур-  
нава. ИкI хъайила, чи чалан пакагъан  
югъ гъихътинди хъурай? Дидед чал-  
аз гъуремет ая, адад къадир хъухъ,  
ам хайи чил хъиз, хайи диде хъиз  
хъухъ лугъуз чаз веси авур бубайрин  
гафар вучиз рикIел алудзава чна?

И суалриз жаваб нивай клан жен?  
Уруссин тарихчи, генерал Семен  
Броневскийди «Къафкъаздин

гъакъиндай географиядин ва та-  
рихдин цИий малуматар» ктабда  
(Москва, 1823) кхъенай хъи, а де-  
вирида Лезгистандин агъалийрилай  
гъейри Дагъустандин гзаф вила-  
ятрин – Акушадин, Джентутендин,  
Къаракъайтагъдин, Кубачидин,  
Табасарандин ва маса вилаятрин  
агъалиярни лезгидалди раҳазвай.  
Виликан девирра татар чалакай  
менфят къачур Къазикъумух вила-  
ятдин агъалияр и чал къерехдик  
туна къияй-къилиз лезгидалди ра-  
ҳаз эгечIай.

Гзаф авторри кхъизвайвал,  
XVIII асирида ва XIX асиридин  
эвелра Къафкъазда виридалайни  
гзаф татар (азербайжан) чалакай  
менфят къачувай. Вич раҳазвай  
агъалийрин къадардал гъалтайла  
къвед лагъай чқадал лезги чал алай.

Са ваҳтунда вичихъ ихтигин зур-  
бавишилер хъайи хайи чалак гила чна  
гъикI хъана рехнэяр кутазва? XIX  
виш йисарин эхирра вичин «Куъре  
чал» ктаб чапдай акъудай П.К.Услара  
чи чалан иервилел, везинлувилен-  
ни девлетлувилен гъейран хъана ла-  
гъянай: «Яраб и халкъидихъ гъикъван  
шиарар аватIа?»

Гъа инал чи чалан виридалайни че-  
хи женгчи Гъажибек Гъажибекова ала-  
тай асиридин 30-йисара лагъай гафар  
рикIел жкин: «Лезгидалди раҳадайла  
хайи чалан гафар аваз маса чалан  
гафарикай менфят къачун жуван диде  
негъ авун я. Диде негъ авунис са тIар  
гуз жеда – вагъшивал». Гъа камалэгъ-  
лиди лагъайвал, «Лезгидин вирида-  
лайни гужлу яракъ адан чал я. Чал  
кваҳъайта, халкъни кваҳъда».

# ÇİÇƏKBAYRAMI-XALQINTARİXİ YADDAŞI

## LƏZGİLƏRİN ETNOQRAFIYASI

Hər il may ayının əvvəllerindən iyunun sonlarına kimi meşələr, dağlar, dərələr yaşıl libasları ilə insanları özünə çəkir. Alp çəmənlilikləri çıçək dənizinə döñəndə dağların yamaclarında, yaylaqlarda əsrarəngiz mənzərlər açılır. Torpaqdan baş qaldıran saysız-hesabsız rəngarəng çıçəklərin yaratdığı gözəlliklər göz oxşayır. Bu vaxtlar mütləq dağların qoynuna yollanıram.

Çiçəkli yaylaqlardan boylanan bir

bisirər, əvvəlcədən tikdirdikləri bayram libaslarını ütüləyərdilər.

Sübə tezdən, hələ dan yeri ağarmamış kəndin məhəllələri şən səslərlə dolardı. Başında çıçəklərdən tac olan Bahar qızı bayramın rəmzi kimi adamların öünüə çıxardı. Onun ardına qadınlar, qızlar, kişilər, uşaqlar musiqi sədaları altında, deyə-gülə dağlara üz tutardılar. Yol boyu şü-

lanardı.... Dilli-dilavər qız-gəlinlər söz yarışına çıxardı. Onlar növbə ilə bayatı söyləyərdilər. Bir bayatını iki dəfə söyləyən və ya çasan iştirakçı oyundan çıxarırlardı. Qaliblər poetik cəhətdən gözəl və məzmunlu sözləri olan bayatılara, o cümlədən onların yaxşı ifasına görə seçilərdi.

Bayramın kulminasiya nöqtəsi, hamının həyəcan qarışığı sevincə gözlədiyi dem, yəni rəqs möclisi sayılırdı. Zurna və nağaranın səsi çıxan kimi aracı meydana atıldı. Rəqs etmək istəyənləri növbəyə düzər və gecəni öz rəqs ilə başlayardı. Sonra şahı və Bahar qızını meydana dəvət edərdi. Onların rəqsini bitəndən sonra oğlanlar iki-iki, üç-üç, dörd-dörd rəqs meydənına çıxar, həmin sayda da qızlar onları müşayiət edərdi. Adətən cavanlar bəyəndikləri qızlarla rəqs etmək üçün əvvəlcədən razılığa gelərdilər.

Olduqca demokratik qayda-qanunlarla keçirilən bu bayram digər xalq bayramlarından öz geniş miqyası, azadlıq havası, şən əhval-ruhiyyəsi ilə seçilərdi. Sərt qanunların hökm sürdüyü, qadının azadlığının məhdudlaşdırıldığı keçmiş dövrdə mənəvi dəyərlərin qorunmasına böyük önem verən ləzgilər eyni zamanda ailələrin qarşılıqlı sevgi əsasında qurulmasına şərait yaradırdılar. Əslində həmin məqsədlə yaradılmış bu bayramda

Bayram yalnız estetik mahiyət kəsb etmirdi, həm də məişət ehtiyaclarının ödənilməsinə xidmət edirdi. Qızlar çıçək dəstələri ilə yanaşı, tərə, dərman otları, təbiətin digər nemətlərini toplayardılar. Qonaətcil ləzgi qadınları dərilmiş kambar çıçəklərinin ləçəklərini duza qoyub qısa saxlayardılar. Dolu səbətlərlə kəndə qayıdan cavanları qoçalar və uşاقlar qarşılıyordı.

1870-ci ildə Axtida olmuş məşhur etnoqraf Aleksandr Bekker bu el şənliyini böyük məhəbbətlə təsvir edərək qızların oğlanları rəqsə dəvət etməsindən, mərasimin gülə səsleri və musiqi sədaları ilə müşayiət olunmasından, qonaqlara meyvə paylanmasıdan, gənclər arasında mahni və rəqs müsabiqələri keçirilməsindən, qaliblərin gümüş pulla mükafatlandırılmışdan səhəbət açılmışdır. O, bayramda buynuzlarına qırmızı parça sarılmış öküzün kəsilməsindən də danışır. Bu, dostluq, həmrəylik bayramı olub nəsillərin və kəndlərin bir-biri yaxınlaşmasına xidmət edirdi.

Uzun əsrlik tarixi olan, xalq tərəfindən sevilən bu bayram təəssüf ki, XX əsrin sonlarına doğru gözdən, nəzərdən salınmağa başladı. Bu mənəvi sərvət dini radikalizmin qurbanına çevrildi. Ərəb mədəniyyətinin zorla təbliği xalqı öz kökündən yadlaşdırmağa başladı. Hətta bu saf, məsum bayrama “haram” damğası vuruldu. Halbuki Qurani-Kərim heç bir xalqın adətinə qarşı çıxmır.

Amma bu el bayramının yenidən bərpa olunacağına, dirçələcəyinə ümidi var... Çünkü çıçək bayramı sadəcə folklor deyil. O, ləzgi xalqının mənəvi kodudur, onun mədəniyyətinin, əxlaqının, estetikasının göstəricisidir. Bu bayramın bərpa olunması sadəcə bir mədəniyyət aktı deyil, milli oyanışın göstəricisidir. Bu, sadəcə keçmiş yaşıtmaq deyil, milli kimliyimizi oyatmaq, mədəni yaddaşımıza sahib çıxmaq, ruhumuzu təmizləməkdir. Bu gün, alp çəmənləri çıçəklərə bürünən zaman, qəlbimiz doğma və əziz duyğular üçün qəribəyəndə övladlarımıza, nəvələrimizə deməliyik: gəlin çıçək bayramını bərpa edək. Qoy ruhumuz təzələnsin, ürəyimiz təmiz, saf duyğularla döyünsün.

Gəlin, hər baharda təbiət oyandığı kimi, biz də yaddaşımızı oyadaq.

Qoy çıçəklər təkcə dağlarda yox, övladlarımızın ürəyində də aćsin.

### Sədaqət KƏRİMÖVA



Dağıstanın Axtı rayonunun Cəbə kəndi

xatirə hər zaman olduğu kimi, bu dəfə də məni kövrəldir, fikrimi uzaqlara aparır. Qədim, demək olar ki, unudulmuş bir el adəti xəyalımda canlanır. Yaylaqların gözəlliyində, çıçəklərin ətrində keçmişin unudulmaz bir xatirəsinin izlərini axtarmağa çalışıram. Ləzgi dilində həmin xatirənin adı “çükverin suvar”, yəni çıçək bayramıdır. Ləzgi xalqının tarixi keçmiş ilə bağlı olan, onun ruhundan süzülən, babalarımızın qüruru kimi doğma, nənələrimizin tuyğuları kimi ülvə, atalarımızın öyüdü kimi hikmətli, analarımızın layası kimi unudulmaz olan bu bayram təkcə bir təqvim günü deyil, həm də xalqın tarixi yadlaşdırır, mənəvi dəyərlər sistemidir. Bu gün unudulmaqdə olan, lakin hər bir ləzginin ruhunda yaşayan bir xatirədir, bir kimlik işarəsidir.

Dağların qoynunda, ucsuz-bucaqsız çəmənlərdə keçirilən bu qədim el adəti - Çiçək bayramı Dağıstanın və Azərbaycanın dağ kəndlərində geniş yayılmışdır. Onun tarixi vətəni Dağıstanın Axtı rayonunun Cəbə kəndidir.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şalburz dağının ətəklərində bu el bayramı olduqca gur və təntənəli qeyd olunur. Cəbəlilər bu gün də onu sevə-sevə yaşadırlar. Təəssüf ki, Azərbaycanın ləzgi kəndlərində həmin adət yaddaşın dumanında it-bat olur.

Çiçək bayramı bir qayda olaraq yaylaqlarda kambar çıçəkləri açılanda keçirilərdi. Bu el şənliyinin əsas mənası insanla təbiətin vəhdəti, gözəlliyin, gəncliyin, sevginin tərənnümüdür. Adətən bayramdan bir gün əvvəl kənddə camaati bir yerə toplamağı bacaran ən hörmətli və zarafatçı kişi “şah” seçilər, bayrama rəhbərlik etmək ona tapşırılardı. Kənd gözəllərinin arasından bir nəfər «Bahar qızı» adlandırılardı. Axşamdan zurnaçalarla nağaraçılardan məhəllələri gəzər, adamları sabahki bayrama səsləyərdi. Hər evdə bayrama ciddi hazırlıq görüldərdi. Qadınlar milli ləzgi şirniyyatı

zarafatların, xorla oxunan xalq mahnlarının xoş sədaları ətrafa yayılırdı. Adamlar səhərin ilk şəfəqlərini dağda qarşılıyardılar.

Geniş yaylaqlar gülüş səslerinə bələnərdi. Hami əvvəlcədən təyin olunmuş yerə yiğiləndən, bir qədər



Çiçək bayramında

dincələndən sonra bayram təntənəsi başlanardı. At yarışına kəndin cavanları qatıldı. Mənzil başına hamidan tez çatan ən yüyrək və qaçağan atın sahibi alqışlarla qarşılıanar, Bahar qızı onun atının boynuna ənam olaraq qırmızı parça bağlayardı. Sonra pəhləvanlar güləşərdi. Həmin yarışa rayonun hər yerində güleşçilər qatılar, qaliblər mükafatlandırılırdı. Bayramın şən və coşqulu anlarından biri də kəndirbazların çıxışı olardı. Kəndir üzərində rahatlıqla gəzisən, “Lezginka” sədaları altında rəqs edən kəndirbazlar şüx əhval-ruhiyyə yaradardı.

Sonra kişili, qadınlı hami bir ailə kimi bayram süfrəsinin ətrafına yığışardı. Hər kəs gətirdiyi yeməkləri süfrəyə düzərdi. Ləzgi çörəyinin, tsikanın, növbənöv kətələrin, soyutma toyuğun, malat pendirinin ətri ətrafa yayılırdı. Süfrə yüksədirildən sonra şənliyin ən maraqlı anları: söz yarışmaları, bayatı deyişmələri baş-

gənc oğlanlarla qızların bir-birini görüb bəyənmək, bir-biri ilə rəqs etmək, mahni oxumaq imkanı var idi. Bayramın özəlliklərindən biri o idi ki, qızlara və oğlanlara bir-biri ilə zarafat etmək ixtiyarı verilirdi. Məhz həmin bayramdan sonra kənddə bir-birinin dalınca toyalar çalınardı.



Alp çəmənlilikləri gül açanda

# ЛЕРМОНТОВАН КАР КЪАРАГЪАРДА

**ЖЕЧ ГЬА!...**

Ийкъара РФ-дин Гъукуматдин Думадин депутат, Россиядин халкъдин артист Николай Бурляева и уълкведин Силис Тухудай Комитетдивай Михаил Лермонтов 26 йиса аваз Мартыновахъ галаз дуэлда гъекI гъелек хъанатIа авайвал чирун патал алай девирдин технологиядин къумекдалди силис тухун тАлабнава. Са сятдин вахтунда адахъ яб акалай СК-дин къил Александр Баstryкина им марагълу месэла я ва комитет и кардихъ галаз машгъул жеда лагъана гаф ганва.

Пешекарри лугъузтайвал, а вахтунда и месэладив жавабдарвилелди эгечIнавач ва силис дуэз тухванвач. Шаир яна къенвай Мартыноваз къабулнавай серенжем, ганвай жаза гзаф къезилди хъанва. ЖаллатI килисада тахсир хиве къун шартIуналди тек пуд вацра кIеледа хвена ахъайнава. Секундантриз жаза ганвач. Ингье а чаван къанунрив къадайвал, тахсиркардиз къиникин жаза гана къанзай. Секундантрин жаза лагъайтIа, къуллугъайдин чиндай агъуз вегъена, мал-девлетдикай магърумарун тир. Гъахъсуз-вилер себеб яз 1841-йисан 15-иуладиз Машук дагъдин ценерив гвай чкада къиле фейи дуэл къедалди сир яз амукънава. Гъатта Лермонтован мукъвади тир адан секундант Столыпинани (Монгоди) рекъидали и сир ачухарнавач.

Дуэлдихъ авсиятда Лермонтован маса секундант корнет Глебова дустагъъда авай Мартыноваз хъенвай чар винел акъатнава. Ада вичин чарче Мартыновавай «пудра гульле гуникий са гафни мецел гъимири» лагъана тАлабнава. Дуэлда гъелек хъенвай шаирдин тандиз килигай жерягъ Иван Барклай-де-Толлиди къул чугуна суддив вуганвай документда къалурнавайвал, бедендин гъахънавай гульле 12 лагъай пакун тIвалин къаникай фенва. Бедендай экъечай гульледи лагъайтIа, 5 лагъай ва 6 лагъай пакун тIваларин арадай тIвек акъуднава. Им акI лагъай Чал я хъи, гульле 45 градусдин пIипI тирвал агъадай виниз фенва. Шаирдиз агъадай виниз гульле ганва ва ам са патай мукъкув патаз акъатнава.

Гъеле алатай асиридин 30-йисара Пятигорска «Лермонтован къвал» музейдин директор хъайи Степан Короткова шаир дуэлда гъелек хъунин месэладиз цийикIа килигна къанзава лагъана месэла къарагъарнай ва Лермонтов валара чуныхъ хъенвай маса касди гайи гулыледикай къенвайди я лагъанай. Ам гъа икI къенвайди Пастуровскиди вичин Лермонтовакай хъенвай «Вацар алахъун» повестдани къалурнава. Машгъур эдебиятдин пешекар Юрий Тыняковани и версия тестикъарна хъенай: «Грибоедов, Пушкин, Лермонтов - абур къенвач. ГъакI арадай акъуднава».

Пешекарри лугъузтайвал, душманриз а вахтунда Россияда халкъ уяхардай ихътин зурба акъулдин иесияр хъана къанзавачир. Никита Михалкова Австриядин архивар туплалай авуна Грибоедов и уълкведин шпион тир Россиядин къецепатан

краин министр Карл Несселродеди арадай акъудиз турди субутнай ва авайвал хъенай. Пушкинни гъадан гъилив арадай акъудна лугъузва. Шаир яна рекъин патал Франциядин виридалайни хъсан лишанчи



- 25 йиса авай Данте Россиядин гъанай. Пушкин къейидалай 4 йис алатаилья Лермонтов яна къенай. Гила лугъузтайвал, шаир Пушкиназ гульле гайи тапанчидай янва.

Лермонтов арадай акъудайдалай гульгъуниз душманри датIана ам виляй вегъиз алахънай. Гъатта шаир къейидалай 20 йис алатаилья гуя ада хъенвай «Прощай, немытая Россия» ширини винел акъуднай. Ингье а ширидин оригинал санани авач. Къалп шири түкIурайбуруз Лермонтов Россия виляй вегъизвай, ам тАланзай шаир тир лугъуз къанзай. Гила гзаф къалпвилер ашкара хъанва. Лермонтован поэзиядал рикI арай миллионралди инсанри адан кар къарагъарна цийи къилелай силис тухун вилив хузыза. Абур 184 йис алатаилья къулухъ асул гъакъикъат винел акъатдайдан чалахъ я.

## ШАИРДИКАЙ МАД СА ГЪАКЪИКЪАТ

Лермонтов урус халкъдин хъиз, лезгийринни рикI арай шаир я. Къафкъазда хъайи вахтунда ам «гъахъ паталди дяве къанун хъиз къабулзай», азадвилиз Аллагъадиз хъиз икрамзай» лезгийрал гъейран хъанай. Ада лезги чилин къаматар къелемдиз къачуна хъенай: «Элкъей пелел ялгъуздиз эгечIнавай, гарарини хаари гатана какурнавай тарни, дереда экIя хъенвай узгуумлухарни, къил къачуна физвай жигъиарни, звер азаз катзавай вацарни...вири, ина вири иер я». Шаирди и иер чилел яшамиш жезвай лезгийрин къилихар, адетар, ацукун-къарагъун мукъувай чирнай ва чи халкъдикай «Къачагъ Гъажи», «Къанлу», «Измаил бег», «Катайди», «Къакъатун», «Жегъил лезги», «Хенжел», «Хиялар» хътин тIварар ганвай поэмаярни ширипар хъенай.

1837-йисан сентябрдиз Къара военный доктор подполковник Александр Маршеван къвале амукъай Лермонтоваз лезги алим Мирзе Али Цалагурвидихъ галаз гурууш

миш жез къан хъанай. Математик ва астролог тир Мирзе Алиди чи XII виш йисарин алим Фазил Фаридан гъетерин таблица гегъеншарнай ва лезги астрологиядин бинедаллаз свастикадалди ирид гъетрен лишанар ганай, гъатта инсанар гъа гъетерин къан кидедиз жезвайди къалурнай.

Сентябрдин цикIиз Къарани Къубада икъван гагъди тахъай хътин харар, марфар къвада, селлер жеда лагъана лугъуз генерал Фезеди цаллагурви алим къуна Къубадиз гъун патал гарнизондин къил полковник Гимбутан офицеррикай са шумуд кас 50 аскердин къиле аваз Къариз ракъурнай. Мирзе Алиди абуруз лагъанай: «Исятда рекъиз экъечун хаталу я. Къубадиз агакъдалди чун селди тухуда». Атанвайбуру алимдин гафар кваз къуначир ва рекъиз экъечIнай. Хуърий акъатна Къариз агакъиз тIимил амаз къарагъай тур-фандикай къуд пад мичи хъайила, аскерри рехъ квадарнай ва абурукай са шумуд кас къвалалай Къар вацIуз аватна къенай. Таар-валар къанай акъудавай гарун хурукай катна гъиниз фидатIани течиз амай аскерри балкIанрилай эвичIна там галайнихъ фин къетIнай ва абур 1837-йисан Къубадин гъулгъуладин вахтунда женг чугур са къеретIдал дуьшуши хъанай. Бунтчийри саъ амай аскерривай яракъарни балкIанар вахчунай ва абур къве юкъуз есирап хъиз къазмайра хвенай. Ахпа Мирзе Алидин тАлабуналди аскерар ахъайнай. Абурухъ галаз санал алим вични Къубадиз атанай. Гавиляй генерал Фезе адан чалахъ хъанай ва цалагурви къегъал къвализ ахъай хъувунай.

Ихътин машгъур кас акван паталди Лермонтов вичин дустарни галаз Къубадиз фенай. Дигагъви алим, са шумуд районда райкомдин сад лагъай секретарвиле, 1939-1942-йисара Азербайжандин Верховный Суддин седривиле, гульгъунин йисара Азербайжандин Гъукуматдин Университетдин проректорвиле къалахай тарихдин илимрин доктор, профессор Алисултан Къулиева малумат гайивал, Дигагърин «Дерин къам» лугъудай чкада чехи шаир яракълу лезгийрал дуьшуши хъанай. Лермонтова Мирзе Алидин тIвар къур кумазни ам гъуреметдивди рекъе тунай.

КъеретIдин чехиди пагъливандин хътин акунар авай са жегъил тир. Къубад пелев агакъайла ада гур ванцелди «ваз хъсан рехъ» лагъана Лермонтовав гъил вуганай ва балкIандин къил ахъайнай. Шаирди са легъзеда вилерикай квахъай лезгидин гульгъунна килигна вичин цийи ширидин сифте цар мецел гъанай: «Фимир, жегъил лезги!»

Мирзе Алиди Лермонтоваз лезгийрикай, чи риваитрикай малуматар ганай. Гавиляй шаирди къхъей бязи эсерра чал и риваитрикай чукар дуьшуши жезва. Адаз азербайжандийрин «Шагъсенем ва Къариб», «Эсли ва Керем» хътин дастанарни Мирзе Алидивай ван хъанай.

**Музыффер МЕЛИКМАМЕДОВ**

## КВЕЗ ЧИДАНИ?

330-йисуз лезги чилерал христианвал теблигъ авур пак Григориса чи чехи Цри шегъерда сифте яз килиса эзигиз тунай.

xxx

763-йисуз араби чи чилерал халифатдин чара-чара уълквейрай 17 агъзур араб хизанар къучарнай.

xxx

902-йисуз хъенвай, лезгийрин тарихдиз талукъарнавай «Ахтынаме» ктабдин чин алими са шумудра къучарнай. Сифте яз ктабдин чин къучарайди Ширвандин машгъур лезги алим Рефи Ширванви я. Ада «Ахтынамедин» чин 1296-йисуз къучарнай.

xxx

Арабрин топограф ибн ал-Факигъ ма-лумат гайивал, X асирда лезги чилерал архитектурадинни скульптурдин лугъуз тежедай къван зурба чешнеяр алай. Ина инсанрин, асланрин, балкIанрин чехи гъумбистарни авай.

xxx

IX-X виш йисарин араб авторрин (ал-Базуридин, ибн ал-Факигъян ва мсб.) эсеррай малум жезвайвал, Ирандин шагъ I Хосрован вахтунда лезги чилерал 20 къеле алай.

xxx

1114-йисуз вичин дуънъя дегишарай машгъур лезги алим Ибрагиман хва Гъакима газа йисара Багъдатдин Низамияда тарсар ганай.

xxx

XII виш йисарин автор Насир Хосроуди вичин «Сефернаме» ктабда тIвар къунвай машгъур лезги философ ва шаир Абу-У-Фадл Халиф ибн Али Лезгидихъ философиядиз талукъарна хъенвай 6 ктаб ва ширигин са шумуд къватIал авай. Ада вичин ширипар пуд чалал-лезги, араб ва фарс чаларал хъенай.

xxx

Мишлеш хуърий Шейх Абу Исгъякъаш-Ширазидин «Танбигъ» эсердиз ганвай баян жагъвана. И баян 1295-йисан 22-иондиз Багъдатда къелемдиз къачунвайди я.

xxx

Юкъван виш йисара лезги алими Дербентда алимин сихилрин бине кутунай. XI виш йисарин эвелра вичин дуънъя дегишарай Агъмед ибн ал-Гъусейн ал-Къадари Дербентдин къилин къази, адан къве хва шегъердин судъяр тир. Абу тIварван авай алим Абу Абдуллах ал-Гъусейн ал-Лезгидивай тарс къачунай. Гъусейн ал-Лезгидин буба Абу Абдуллах ал-Къадари са шумуд ктабдин автор тир.

xxx

Жар магъал гъилик кутун патал Сисианова Генжедай Кулакован регъбервилек кваз къушун ракъурнай. Лезгийри а къушун кукъварнай ва Кулаковни яна къенай.

xxx

Къегъалвилелди женг чугвазвай лезгийрикай чапхунчирни чеб къелейрин къумекдалди хуъдай. Азербайжандин тарихчи Рашид бег Исмайлова къхъей валил, лезгийрин вилик пад къун патал I Петра Моллакент ва Орта Богъам хуърерин патав, Барятинскийди са шумуд чкадал, Надир шагъди Дербентдилай Шамхалдин вилаятдин сергъярлалди, герек тир вири чайра къелейр эзигиз тунай.

Гульхар ГУЛЬИЕВА

# ВУЧ КХЬЕНАЙ?

1917-1919-йисара Къуба уездда кылле фейи вакъиатын вахтунда лезгияр газаф тафаватту хъанай, абуру урус пачагъылгъудин къурулудин, гъахъ-сузилерин, тарашичил ийизвай гъукуматдин органрин, гъакини эрмени дашнакрин ва большевикрин аксина датана женг чугунай. Гъа вахтунда Бакуда чап жезвай са къадар газетти къелзайбайрув а чаван вакъиатрикай хабарар агақъарнай. Агъадихъ чна «Каспи», «Возрождение», «Знамя труда», «Иттихад» газеттин а девирдин гъаларикай малумат гузай бязи хабарар чапзала.

Къвердавай чин яшайиш генани залан жезвай, газаф магърумвилер эхзавай, кашал гъанвай тъалариз таб гузай Къуба уезддин агақъалири, иллаки лезгийри гъахъсузилерин аксина 1917-йисан сифте йикъарилай женг чутваз гатумна. Гъа йисан иондин вицца Кълар волостдин Унульгъ, Зинданмуругъ, Чаклар хуърерин агақъалири датана арза вугуз шикаят ийизвай ва гъукуматдин органлиз кичерарзай... Губерниядин Продуктрин Комитетдин фан патахъай Кълара гъатнавай гъулгъулдин вилик пад къун Къуба Уезддин Продуктрин Комитетдин хиве вугана.

«Каспи» газет №82,  
1917-йисан 14-апрель

Къубадин фронтда хъиз, Худатин ва Къларин фронтдани Советдин къушунар магълуб хъана. И ягъунра большевикри газаф аскерар квадарна. Душмандин(лезгийрин-ред) гъиле большевикрин 2 туп, 800 тупунин гулыле, 4 пулемет, 10000 патрон, газни-газаф яракъар, 2 фургъун недай-хъвадай затлар гъатна.

«Возрождение» газет № 86,  
1918-йисан 1-май

1918-йисан 8-августдиз Хачмазин патав Дербентдин большевикрин военный кълеретири галаз ягъунра вичин 200 аскер квадарай Л.Бичерахова Мышкурь волостдин Алексеева, Еленовка, Бориспол хуърерин агақъалирал гъужумна ва Дербентдин фин патал Низовадин порт галайнихъ гъерекатна. Л.Бичераховаз къуватар артухарун патал лезгийрин яракъул кълеретири вичин къушундихъ галкъуриз кълан хъана. Лезги кълеретири адан теклиф ред авуна ва абуруз (бичераховчийриз-ред) маҳсус «Меркури» ва «Пир-Аллагъи» гиммиз гулыле гана.

11-августдиз бичераховчийри Низова хуъруз басрух гана. И вакъиадилай гуль

гъульиз лезгийрин яракъул къуватар Л. Бичерахован къушундихъ галаз дяведиз экъечна. И дяведа вичин 300-елай газаф аскерар квадарай Л.Бичерахов Низовадин портунал акъвазнавай гимийра аваз, Дербентдиз катана.

«Знамя труда» газет № 121,  
1918-йисан 24-август

Девечи волостдин Эмирханлы, Гермиян, Кълар волостдин Гыл, Ясаб, Кузун хуърерин агақъалир налогар гуникай ва аскервилиз финикай къил къакъудна, гъукуматдин вири тедбирриз акси хъана.

И кардикай чипк къалабулух акатай гъукуматдин органри хуърериз полис ва военный кълеретири ракъурна. И кълеретири гужуналди хуърунвийрин мал-девлет тарашизай. Абуру Кълар волостдин Кузун, Питишкеле, Вини Цийихуър, Ясаб хуърерай 500-елай газаф лапагар, 1400 кърамал, гъери ва хуърун майишатдин маса мағысулар тухвана.

Уезддин гъукуматдин органрин къаннусузилериз экир эцигиз алахъзай хуърерин агақъалири 1919-йисан февральдиз Бакудиз чин векилар ракъурна ва Дагъустандихъ гилиг хъун патал разивал гун тъалабна.

«Иттихад» газет, № 1,  
1919-йисан 21-февраль

1919-йисан гатуз Къуба уезддин хуърерин агақъалири циии женгерик къил кутуна. Им къилди беглерин ва кулаクリн, гъукуматдин къвалхадаррин пис крарин, тарашибилин, күтъягъ тежер къайдасузилерин аксина тухузвай женг тир. Кълар волостдин Кузун ва Девечи волостдин Сиязан хуърерин агақъалири виридалайни гужлаз женг чутвазай.

«Иттихад» газет 12,  
1919-йисан 26-февраль


# ХАН ХЪАЙИ ГҮЛСҮМ

Вичин иервилин суракъар вириз чыланвай Гүлсүм бике Дағъустандин гилан Стап Сулейманан райондин Кварчагърин хуърый тир. Къараҳан бегдин руш тир ам бубадин гъукумдалди Күре ханлухдин гъаким Аслан хандиз гъульуз фенай. Са къадар вахтундилай гъакимди вичин дүнья дегишарнай. Аслан хан къейила адап рухвааяр Мегъамед Мирзени Мегъамед Нуцал гъеле гъвечи аялар тирвиляй ханлух Гүлсүм бикеди идара авунай.

Чи сейли алым Гъалиб Садыкъиди малумат гайивал, Гүлсүм бике вичихъ газаф алакъунар авай хан тир. Ада са шумуд хуъре мектебар ва мискиннар эцигиз тунай. Налогрин къадар Тимиларнай. Хуърунвийриз цанар цадай чилер вуганай. Ам виризиз адаплатлу хан хъиз сейли хъанай.

Гъалиб Садыкъиди Гүлсүм бикедин алакъунрикай хабар гузай са доукмент винел акъуднай. А документда къалурнавайвал, Дагъустандай Мекке шегъердиз гъаждал физвай дагъвийрал Дамаск шегъердивай къибледихъ са къадар мензилда къарачи арабин Чехи кълеретири гъужумнай ва абурув гвай шейэр къакъуднай. Дагъвийри Дамаскдин гъакимдиз гыкъван арза-ферзе авунатини, хийир хъаначир. Эхирни абуру лезги хан Гүлсүм бикедал гъанай шикаят ракъурнай. Гүлсүм бикедал Дамаскдин гъукумдардивай дагъвийриз къумек гун тъалабнай ва адап тъалабун къилиз акънатнай.

# АХЦЕГЬИН ЯТАР ГЬИХЪТИН ЧИРВИЛЕР АВА?



Лезги чилерин дава жедай ятар дегэй девиррилай инихъ вириз сейли я. Мисал яз Ахцегъин гугурт ва маса элементар квай ятар къалуриз жедай. Сифте яз инсанар сагъарзай и ятариз къимет гайиди VI виши йисарин Ирандин шагы I Хосров Ануширван я. Ада и ятарикай менфят къачуз жедай къулай шарттар арадиз гъун патал эмир Шагъбани 60 хизан ва 300 аскер газаф Ахцегъиз ракъурнай.

Гүлгъунылай урус пачагъди Ахцегъин гъамамар гуңгуна тұна ина са гъавадин 4 дарамат эцигиз тунай. Абуруз къедалди «аскерринг», «офицерринг», «итимиринг», «дишегъилинг» гъамамар лугъузва.

1882-йисуз Самур округдин военныирин сагъламвал хуъзвай идарили урус пачагъдин талуқын идара-риз ракъурай чарче Ахцегъин дава жедай ятариз лайихлудаказ къимет ганай ва ина абадвилин крар къилиз акъудун тъалабнай. А чар асадиз къачуна гъамамар авай чка са къадар агад авунай.

1972-йисуз машгъур дагъустанви

алим В.В.Гецеуди Ахцегъин ятарин къурулуш, адак гъихътин элементар кватла тайинарнай. РСФСР-дин лайихху дуихтур Абдулвагыид Вагъабова вичин «Ахцегъин курорт» ктабда Ахцегъин ятарин Есентукидин ятариз ухшарвал ава лагъана къиснай. Алимри илимдин рекъяй субтнавайвал, Ахцегъин цин ваннайри жалгъайрин купул, радикулит, гъакини руфунин, хуквадин, ратарин азарар ва маса тъалар сагъарзана.

«Гъамамар» лугъудай чкада авай 7 булахдилай гъейри, «Жини» тъвар алай чкадани (Ахцегъин вицца) тирвал 4 км къван винидихъ фейила) 3 булах ава. 11 лагъай кудай яд авай булах «Кламун яд» я. Ам Самур вицца чапла къере, Ахцегъин шегъердивай 3 км къван яргъа ава. Адан ци хук, ратар, чулав лекъер, түккүрлөв авахъдай рекъер, къарабдин жалгъайрин азарар, гъакини маса тъалар сагъарзана. Гъа ибурулай гъейри Ахцегъя жуъреба-жүре азарар сагъардай минералар квай 3 къайи булахни ава.

Советтин вахтунда иниз СССР-дин вири пиперай азарлуяр къведай. Улыкве чылайдалай гүлгъуныз къвезвайбурун къадар тъимил хъана. Алай вахтунда Ахцегъя вири Россиянин курорт арадиз гъянва. Гъавиляй иниз къвезвайбурун къадарин къвердавай пара жезва. Пешекарри лугъузтайвал, мукъвал йисара Ахцегъин гъакини Дагъустандин виридалайни хъсан туризмдин меркездиз элкъведа.

Тамилла БЕКЕРОВА

Игами «Самур!» Са береда чи чилерал азад жемиятар алай. Шехи жемиятирик сад Ахтыпара тир. Адакай гъихътин чирвилер ава?

Сайд Ахцегъви,  
Дагъустан Республикадин Ахцегъ шегъер

XVI виши йисарин эхирра Лезгистандин са паюна Къурагъ вилает, Ахтыпара, Докъузпара, Ахтыпара хътин азад жемиятар, Табасарандин майсумлух, Рутул ва Щахур магъалар арадиз атана. Азад жемиятар тайин къайдаяр авай гъвечи гъукуматар тир. Бязи тарихчийри ва этнографи чи азад жемиятар республикар тирди къейд авунва. Азад лезги жемиятириз сифте яз 1783-йисуз «レスピブリカヤル」 тъвар ганвайди П.С.Потемкина Гиляндик хан Герейханан къилив ракъурай жегыл офицер А.И.Ахвердов я. Гүлгъунылай урусприн машгъур тарихчи П.Г.Буткова лезгийрин азад жемиятириз республикар лагъанай. Ада къиенай: «Металлралди лезгийрин чилер девлетту я. Къуркъушум Ахтыпара республикадин Къурушин хуъре акъудзана.» (Бутков П.Г. Выдержка из «Проекта о персидской экспедиции в виде писем». 1796 | ИГЭД, с. 204). Идалай гүлгъуныз «лезги республикар» термин урусприн военный документта гъатна. Генерал Пауличиди къиенвайвал, санлай лезгийрин чилерал 12 федеративный республика арадал атанвай.

А.П.Брюханова Дагъустандин азад жемиятар демократиядин къанунралди яшамиш жезвай республикар тирди къейд авунай. Ина гүлгъу азад жемиятириз къилин роль къугъазвай ва мукъку жемиятири ада эцигай къайдайриз амал ийизвай (Килиг:-

Хашаев Х. М. Общественный строй в Дагестане в XIX веке. Москва, 1961).

Лезгийрин гүлгъу азад жемиятирик сад Ахтыпара тир. Адан агақъалири азадвал патал газаф йисара женг чугунай ва эхирни XVII виши йисара ам сиякатдин ва экономикадин рекъяй садалайни аслу тушир республикализ элкъвенай. Бязи чешмейра къалурнавайвал, XVIII виши йисарин эвелра Ахтыпара 350 агъзурдалай газаф лапагар, 14 агъзурдалай газаф балкъанар авай. И республикади гъар 50 агъзур пуд сар, 40 агъзурдалай газаф агакъына халичаярни сумагар, гъакини сун пекер, хамуникай къивачин къапар, агъзур тоннайралди майвайяр гъасилзай.

Металлар акъудун гегъеншарунивай яракъар расунин карни вилик физвай. Алишверишиндин экономикадин чара-чара хилерай къачур къазанжи迪 Ахтыпара-диз Чехи къушун – 15 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А Чавуз республикади 10-далай газаф ханлухиңи пачагълыгърихъ галаз дүстүлил алакъаяр яратмишнай. Ахтыпара-диз къилидик къеңепатан къарин идара авай. Ина сифте яз Чехи азархана эцигна кардик кутунай. Машгъур алиминин шаирин эсерикай ибарат ктабхана арадал гъанай. Ахтыпара 350 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А Чавуз республикади 10-далай газаф ханлухиңи пачагълыгърихъ галаз дүстүлил алакъаяр яратмишнай. Ахтыпара-диз къилидик къеңепатан къарин идара авай. Ина сифте яз Чехи азархана эцигна кардик кутунай. Машгъур алиминин шаирин эсерикай ибарат ктабхана арадал гъанай. Ахтыпара 350 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А Чавуз республикади 10-далай газаф ханлухиңи пачагълыгърихъ галаз дүстүлил алакъаяр яратмишнай. Ахтыпара-диз къилидик къеңепатан къарин идара авай. Ина сифте яз Чехи азархана эцигна кардик кутунай. Машгъур алиминин шаирин эсерикай ибарат ктабхана арадал гъанай. Ахтыпара 350 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А Чавуз республикади 10-далай газаф ханлухиңи пачагълыгърихъ галаз дүстүлил алакъаяр яратмишнай. Ахтыпара-диз къилидик къеңепатан къарин идара авай. Ина сифте яз Чехи азархана эцигна кардик кутунай. Машгъур алиминин шаирин эсерикай ибарат ктабхана арадал гъанай. Ахтыпара 350 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А Чавуз республикади 10-далай газаф ханлухиңи пачагълыгърихъ галаз дүстүлил алакъаяр яратмишнай. Ахтыпара-диз къилидик къеңепатан къарин идара авай. Ина сифте яз Чехи азархана эцигна кардик кутунай. Машгъур алиминин шаирин эсерикай ибарат ктабхана арадал гъанай. Ахтыпара 350 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А Чавуз республикади 10-далай газаф ханлухиңи пачагълыгърихъ галаз дүстүлил алакъаяр яратмишнай. Ахтыпара-диз къилидик къеңепатан къарин идара авай. Ина сифте яз Чехи азархана эцигна кардик кутунай. Машгъур алиминин шаирин эсерикай ибарат ктабхана арадал гъанай. Ахтыпара 350 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А Чавуз республикади 10-далай газаф ханлухиңи пачагълыгърихъ галаз дүстүлил алакъаяр яратмишнай. Ахтыпара-диз къилидик къеңепатан къарин идара авай. Ина сифте яз Чехи азархана эцигна кардик кутунай. Машгъур алиминин шаирин эсерикай ибарат ктабхана арадал гъанай. Ахтыпара 350 агъзур аскер хуъдай мумкинвал гүлгъу. Ихътин яракъул къуватар аваз чапхунчийривай Ахтыпара къаз жезвачир. А

# MARAQLIGÖRÜŞ

Müqəddəs Qurban bayramı ərefəsində - iyunun 4-də Qusar rayon tarix-diyanətşünaslıq muzeyində direktor Xatirə Nağıbəyovanın təşəbbüsü ilə mənimlə görüş oldu. Tədbirə rayon məktəblərindən, mədəniyyət evindən və

Abdurəhmanova çıxışında Heydər Əliyev Mərkəzinin direktoru işlədiyi illərdə keçirdiyi mühüm tədbirlərdə mənim iştirak etməyimden, ümummilli lider haqqında yazdığını kitabdan və digər yaradıcılıq nümunələrimdən danışdı.



kitabxanadan nümayəndələr dəvət olunmuşdular. Görüşdən xəbər tutan bacım oğlu Abusalat Cavadov, qardaşım oğlu, istefada olan tibb polkovniki Kərim Sərdarov da özlərini çatdırmışdır.

Xatirə xanım qonaqları salamlayıb elmi və ədəbi yaradıcılığım barədə geniş məlumat verdi. Sonda "Mən Qusara gələndə" şeirimi oxuyub qeyd etdi ki, bu şeirə tanınmış bəstəkar Eldar Mansurov mahnı bəstələyib, xalq artisti Heydər Anatollu onun ifaçısıdır.

Mən tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə muzeyin kollektivinə minnətdarlığımı bildirib doğma kəndim Gədəzeyxurun keçmişini və bu gününü əks etdirən 300 səhifəlik kitabımı muzeyə bağışladım.

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Neva

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, jurnalist oğlum Elçin Sərdarov və dövlət qulluğu təqaüdçüsü olan qardaşım oğlu Telman Sərdarov gecənin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Məndən ötrü ən kövrək məqam qardaşım oğlu Telman Sərdarovun mənim məsləhətimlə muzeyə bağışladığı anam Kövsərin cehizlik sandığını burada görəndə və onun üstündə özümlə gətirdiyim valideynlərimin birgə çəkilmiş portretini yerləşdirəndə oldu.

Sonra çay süfrəsi arxasında muzeyin əməkdaşları ilə səmimi səhbətimiz oldu. Tədbirdən gözəl təsəüratla ayrıldım.

**Məmmədağa SƏRDAROV,  
siyasi elmlər üzrə fəlsəfə doktoru**

# TƏBRİK EDİRİK!

Onun keçdiyi şərəflə əmək yolu, xeyirxah əməlləri çoxlarına örnək ola bilər. Respublikamızın nüfuzlu ziyanlarından və bacarıqlı rəhbər işçilərindən biri kimi tanınmış İmran Rzayev 42 il-dir ki, "Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq" Respublika Birliyinin sədri vəzifəsində çalışır. Uzun illər səmərəli fəaliyyətinə, ölkə qarşısındaki xidmətlərinə görə "Azərbaycanın aqrar sahə rəhbərləri və görkəmli elm xadimləri" kitabına adı düşmüş iki qusarlıdan biri İmran Rzayevdir. Savadlı və istedadlı olduğuna görə o, Azərbaycan Politexnik Institutunu bitirən kimi, Bakı Şəhər Statistika İdarəsinə böyük iqtisadçı vəzifəsinə işə göndərilib. 1976-ci ildə cəmi 26 yaşında olarkən o dövrə ən çatın və məsul bir sahədə rəhbər vəzifəyə irəli çəkilib. Bakı şəhərinin Nəsimi Rayon Mənzil Təsərrüfatı İdarəsinin rəisi təyin olunan gənc 18 mənzil istismar kontoruna, 4 tikinti-təmir idarəsinə və digər sahələrə rəhbərlik edib. Vəzifəsini layiqincə yerinə yetirən İ.Rzayev 1978-1982-ci illərdə Nəsimi Rayon XDS-nin deputati seçilib.

1983-cü ildən "Azərbkolxozlararasısağlamlıq" Respublika Birliyinə rəhbərlik edən İmran Rzayev bu sahədə xüsusilə böyük uğurlar qazanıb. Onun təşkilatçılıq bacarığı sayəsində birliyin dövriyyə aktivləri və əsas fondları xeyli artıb. Respublikamızın ayrı-ayrı yerlərində neçə-neçə sağlamlıq ocaqları tikilib istifadəyə verilib. Bu sahədə onun əməyi layiqincə qiymətləndirilib. 2005-



ci ildə İ.Rzayev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 100 illiyi ilə əlaqədər yubiley medalı ilə təltif olunub. Təşkilatçılıq bacarığına görə fəaliyyəti həm Konfederasiya, həm də Sahə Həmkarları İttifaqı Respublika Komitəsi tərəfindən təqdir edilən İmran Rzayevin əməyinə ən yüksək qiymət ölkə başçısı tərəfindən verilib. O, Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2007-ci il tarixli fermanına əsasən "Tərəqqi" medallı ilə təltif olunub.

Respublika Prezidentinin sərəncamı ilə İmran Rzayevə 2015-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir. "Samur" qəzeti redaksiyasının kollektivi bu günlərdə anadan olmasının 75 illiyyini qeyd etmiş "Samur" Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyinin sədri İmran Rzayevi təbrik edir, ona can-sağlığı və fəaliyyətdində yeni uğurlar arzulayır.

**"SAMUR"**

# MƏHSUL FESTİVALLARI



Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-novabr ayları ərzində 13 rayonda təşkil olunacaq.

Festivalların keçirilməsinə əsas məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsal-

çıların dəstəklənməsi, onların məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir. Bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və bölgələrdə milli mədəni irlərin qorunub yaşadılmasına da töhfə verəcək. Festivallarda Kənd Təsərrüfatı Nazirliyinin qurumları, sahibkarlar, bank və kredit təşkilatları, supermarket şəbəkələri fəal iştirak edəcək. Bu isə fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına, yeni texnologiyaların tətbiqinə, məhsul satışının ge-

nışlenməsinə və ümumilikdə aqrar sektorun dinamik inkişafına zəmin yaradacaq.

Cari ildə Samuxda "Ərik", Şəmkirdə "Tərəvəz", Daşkəsəndə "Kəndli və fermer", Kürdəmirdə "Bostan", Xaçmazda "Şaftalı", Göygöldə "Moruq", Şamaxıda "Üzüm və şərab", Masallıda "Çəltik", Neftçala-da "Baliq", Saatlıda "Pambıq", Ağstafada "Yerfindiği", Balakəndə "Xurma" və Ağdaşda "Heyva" festivalları keçiriləcək.

Tədbirlər zamanı bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və il ərzində rayonda görülən işlərin təqdimatı da keçiriləcək. Fermerlərin istirahəti və mədəniyyətə cəlb olunması festivalın diğər mühüm tərəflərindən biridir.

Bu festivallar kənd təsərrüfatı sahəsində çalışanların zəhmətinin qiymətləndirilməsi, onların rifahının artırılması və məhsul satışı imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

# İKİ TARİXİ MƏLUMAT

Getdikcə daha ağır məhrumiyyətlərə düşər olan Quba qəzası əhalisinin, xüsusən də ləzgilerin haqsızlığa qarşı mübarizəsi 1917-ilin ilk günlərindən mütəşəkkil xarakter aldı. Həmin ilin iyul ayında Qusar nahiyyəsinin Əniq, Zindanmurruq, Cağar, Kuzun kəndlərinin əhalisi silaha sarılıraq, özbəşinalıqlara yol verən hökumət orqanlarına ciddi xəbərdarlıq etdi. Bundan əlavə nahiyyənin Zeyxur və Müskür nahiyyəsinin Yalama kəndlərinin əhalisi hökumət nümayəndələrini və polisi bu ərazilərdə qovmuşdu.

**"Kaspi" qəzeti,  
12 aprel 1917-ci il**

və onun əlaltıları idi. Halbuki Sovet hökuməti ona bağışlanacağını bildirmiş, o isə buna etina etmədən özünün antisovet çıxışlarını davam etdirməkdə idi...Onun dəstəsində nahiyyənin Çətkün, Kiçən, Cağar, Düztahir, Yuxarı Kalunxur və başqa kəndlərinin bir sıra sakinləri birləşmişdilər.

1921-ci ilin axılarında onları təqib etmək üçün Qusar qarnizonundan bir hərbi dəstə göndərildi. Lakin hərbi dəstə 1922-ci ilin yanvarın əvvələrində Yuxarı Kalunxür kəndi yaxınlığında atəşə tutuldu. Burada başlanan şiddetli atışma hərbi dəstənin geri qayıtmaması ilə nəticələndi.

**Sov.İKP yanında MLI  
Azərbaycan filialının partiya arxiv, fond 1, siyahı 125,  
iş 181, vərəq 48-49**

Qusar nahiyyəsinin bir sıra kəndlərində antisovet təbliğatı daha açıq şəkil aldı. Bunun başlıca təşəbbüsçüsü Hatəm

# ПО СЛЕДАМ ИСТОРИИ

**В АЗЕРБАЙДЖАНЕ ОБНАРУЖЕНЫ УНИКАЛЬНЫЕ АРТЕФАКТЫ АЛБАНСКИХ ПЛЕМЕН**



При организации Института археологии и антропологии Национальной академии наук Азербайджана в Исмайыллинском районе документируются следы древних албанских племен.

Антropологическая экспедиция под руководством доктора исторических наук, профессора Махабат Пашаевой дала важные результаты с точки зрения изучения историко-культурных следов древних албанских племен, сообщили в Институте.

В результате исследований получены новые данные об этническом, религиозном и культурном

наследии Кавказской Албании, зафиксированы факты, имеющие особое значение для научного сообщества в этой области.

В рамках экспедиции в селах Исмайыллинского района - Галагах, Венг, Хапыт, Гянза, Тубукенд, Галаджик, Гошакенд, Моллаисаклы, Гаджихатамлы и Басгал - в результате исследований были обнаружены кладбища албанских племен, камни с крестами, остатки храмов и бытовые артефакты.

«Исследования показывают, что территория Исмайыллы была регионом плотного заселения албан-

ских племен, оставивших значительное культурное наследие. Обнаруженные образцы культурного наследия, системы верований, сохраненные в устных традициях местного населения, топонимы и обрядовые традиции подтверждают это. В частности, в таких древних селах, как Галагах, Венг, Гошакенд и Гянза, зафиксированы албанские христианские символы, святые места и архитектурные остатки, которые вносят новый вклад в изучение религиозного и этнического наследия Кавказской Албании.

Обнаруженные в Галаджик и соседних селах могильники, следы культовых сооружений раннего периода и топонимы свидетельствуют об уникальном этнокультурном составе региона. Согласно полученным результатам, этногенетические следы албанских племен до сих пор сохраняются в местных диалектах, этнографических традициях и мифологической памя-

ти района», - подчеркивается в информации.

М.Пашаева сообщила, что в настоящее время продолжается этап систематизации и анализа собранных материалов. Результаты исследований в ближайшее время будут представлены общественности в виде научных статей.

Было отмечено, что данная экспедиция является важным шагом не только в плане сохранения и популяризации научного, но и национально-культурного наследия. Это исследование, представляющее новый взгляд на малоизученную антропологическую карту Кавказской Албании



в контексте Исмайыллинского района, является ценным вкладом как в местную историю, так и в общий кавказский этногенетический процесс.

TREND



## О НАС ПИСАЛИ...

Лезгины отличаются выдающимися способностями и выказывают вообще большую охоту к учению, в котором, благодаря свойственным их характеру энергии и настойчивости, достигают в короткое время блестящих успехов.

**Надеждин П.П. Кавказский край: природа и люди. 2-е изд.- Тула, 1895, с.77.**

Бедный лезгин старается предоставить приезжему точно такие же удобства, какие можно иметь у богатого: то, чего не будет у него, он попросит у соседей или родственника, так что вам покажется, будто все лезгины одинакового состояния... Гость – полный хозяин в доме. За столом хозяин только и заботится о том, как бы лучше угостить своих гостей.

**Дубровин Н. История войны и владычества русских на Кавказе. – Т.1. Кн. I, с.539.**

Империя Сефевидов стала распадаться и исчезать. С одной стороны, продвижение с севера на юг лезгинского правителя, наносившего последовательно поражения войскам шаха и двигавшегося в направлении границ Ирана, с другой стороны, сокрушение иранских войск вокруг Исфахана собравшим новые силы Мир Махмудом свидетельствовали о приближающемся конце империи.

**Архив внешней политики России (АВПР), ф. СРП.Оп.77/1, 1722, д.2, л.8 об.**

Для уничтожения лезгин шах разбитой армией собрал сорок тысяч шей-

таноподобных воинов, пятерых ханов, правителя Ширвана Хасан Али-хана, военачальников и отправил их с большим снаряжением. Те разбили шатры на широкой равнине между Тифлисом и Гянджой, и когда намеревались разбить лезгин, названному племени стало известно об этом и рано утром они напали на армию красноголовых, убили упомянутых военачальников и прочих ханов и должностных лиц, большинство воинов, а остальных взяли в плен, захватили их армию, все имущество, казну, вещи и скот. Убитых было настолько много, что от зловония трупов через поле боя ни люди, ни дикие животные не могли пройти, птицы не могли пролетать, а люди перестали пользоваться этим коротким путем.

**«Кайме» Бедреддинзаде Али бея. Известия Академии Наук Азербайджанской ССР. Серия истории, философии и права. 1988, №3, с.72.**

По мнению осведомленного резидента, покровительство, оказываемое «грузинским беям», «не что иное... как усмотрение Портою» с их помощью «смертельных лесгинских неприятелей... через Грузию пробирающихся и в турецких границах вред наносящих, воздерживать».

**АВПР, ф.89. 1761, д.2, л.147 об.**

Российский дипломатический агент в Стамбуле Николай Буйдий со слов столичных жителей писал, что шах повелел объявить грузинцам, чтобы они на своей земле им (лезгинам) жить не

давали, как уже и послу своему при российском дворе приказал просить, дабы ежели реченые лесги отдаются в нашу протекцию – их не принимать.

**АВПР, ф.89. 1741, д.12, л.600.**

Дерзкий кюринец Буба открыто вступает в борьбу с властями, он, не стесняясь, объявляет народу, что не признает и не боится никакой власти, начиная от начальника Округа и кончая Наместником (Кавказа). Он всюду говорит, что бедных он не обижает, а берет и наказывает только богатых, которые притесняют народ...

Он действует очень искусно, он очень щедр, а своими успехами настолько уже отуманил население, что в любую минуту может довести численность своей шайки до сотни людей.

**Из рапорта начальника Кюринского округа подполковника Б.Кушелева Военному губернатору Дагестанской области. Акты, собранные Кавказской археографической комиссией (АКАК) Ф.2, оп 4, д.3, л.2-6. Тифлис.**

Оказывая Сурхай-хану всестороннюю помощь, Порта наказала ему, чтобы он перешел в наступление на лезгин проживающих в Кюре, Кубе, Самурской долине и Мишкюре, которые не хотят ни кому подчиняться, и, подчинив их себе, захватил Дербент и Низову. Поручение было однозначным и очень жестким: «Разгромить в пух и прах население этих мест и ввергнуть их в зависимое положение». Несмотря на то, что Сурхай собрал огромное вой-

ско и хорошо вооружил его, он не смог выполнить данное ему задание. Его войско в сражении с лезгинами Кубы и Кюре потерпело поражение и Сурхай отступил назад.

**АВПР, ф.89. 1732, д.11, л.58 об.-59.**

Со сборищем горцев из общества Ахтыпаринского, Докузпаринского, Ахтынского и Рутульского имел я двухдневное сражение 3 и 4 числа сего месяца... Лезгины, получая подкрепления, с беспримерным исступлением неоднократно пытались истогнуть из наших рук занятую линию и позицию... По прибытии через ночь новых подкреплений они 4-го числа еще до рассвета атаковали наш левый фланг... Около полудня сражение казалось оконченным; но, ободрившись новым подкреплением, лезгины наступали опять сильными массами на самых верхних высотах на наш левый фланг... Многочисленные горцы, собравшиеся до четырех тысяч человек искусно предводительствуемые Рутульским Бек-Агой и Ахтынским Шейх-Муллой, вступали с нами беспредметно в рукопашный бой...

При отчаянном сопротивлении неприятеля потери наши...не могли быть маловажны. Мы потеряли 12 офицеров, 147 нижних чинов, много милиционеров.

**Из рапорта командира 19-пехотной дивизии генерал-лейтенанта Фезе от 5 июля 1838 года. Центральный государственный военно-исторический архив СССР (ЦГВИА) Ф. ВУА, д.6342, с.74.**

# “САМУРДИН” МЕКТЕБ

## ИХРЕК РЕЖЕБ

XVIII виш йисарин тұвар-ван авай сеняткарринг жергеда махсус чка көзтій Ихрек Режеб Самур округтін гилан Рутул райондін Ихрекрін хүре дидедиз хъана. Аял چа-вуз гъам хайи хүре, гъамни Илисуда яшамиш хъайи Режеб гзаф алакунар авай гада тир. Ада девирдин са бязи сейли сеняткарривай тарсар къачунай ва поэзиян сирер муккүвай чирнай. Маракылу жигъет ам я хыи, Режеб поэзиядив этечай вахтунда гъам лезги, гъамни Азербайжан поэзияда ашукырн яратмишунар мадн вилик физвай ва халкъдини абур хъсандыз къабулзаявай. Гъавилий Режеб гъам шаир ва гъамни ашукы хъиз машгүр жезвай. Ада лезги ва азербайжан چаларал къушмадин виридалайни хъсан чешнеяр яратмишнай.

Ашукы Режеба мульгүббат теснифзава, и темадиз бахшнавай “Севдүгуым”, “Къве хал”, “Дегишац” ва маса къушмайра лезги дишегълидин тарифзава ва ам вичиз дүньядин вири няметрилай багъя тирди тестикъарзана.

Лезги дишегъли вини дережадиз хқажунади Режеба ам луківілиз элкүүріз къанзаявай девир негзезава.

Шаир Режеба халкъдин дердияр, кесибрин гъамар, девирдин татугайвилер кълемдиз къачузва, ханари ва беглери ағъавал ийизвай гъахъсуз девирдикай яғынатзава. И кар адан “Инсан ава”, “Къуллугъ имир”, “Балкап”, “Авани” ва маса шииррәй ашқара жезва. Халкъдин дердийрикай эсерар түккүйрәй, вич яшамиш хъайи аямдин зидвилер художественный такъатрин күмек-далди къалурай Ихрек Режеба зегъметчийриз къуллугъ авуна. Иниз килигна халкъди, “Гъахъ ашукы” лагъана, вичин патай шаирдиз авай гъуремт къалуразавай лакабни ганай.

Гъеле жегылзамаз шай атана месе гъатай ва гүгъүнлай бүркүвь хъайи шайр “Гъахъ ашукы”, “Кур Режеб” лугъуз, Дагъустанда хъиз Азербайжандын машгүр тир. Режебан چалар сиверай-сивериз физ халкъдин арада яшамиш жезвай. Анжас советрин девирда адан шиирар печатдиз акъатна ва халкъдин шаирдин яратмишунар ахтармишина. Сифте яз Ихрек Режебан 25 къушма 1938-йисуз Бакуда басмадай акъатай “Къошмалар” ктабда чап хъана. 1962-йисуз адан са шумуд ширип “Коммунист” (лезги چалал) газетдизни акъудана. Гүгъүнин йисара шаирдин эсерар “Дүстүр” (Магъачъқъала, 1978) альманахда ва “Лезгийрин революциядин вилик квай девир-

рин литература” ктабда (Магъачъқъала, 1990) гъатна.

Халкъдин меце Ихрек Режебакай гъикІ ашукы хъанайтІ ачуҳарзаявай са риваят ава. Жегъиль Режебаз Гъуруль лугъудай са руш кълан хъанай. Руш лугъуз тежедай къван иерди тир ва гъавилий адан ракІарихъ датІана илчияр жедай. Вич девлетлу хизанда, гъар са няметдин къене чехи хъанайтІанни, Гъуруль девирдалай нарази тир. Амма адан поэзияданны музыкадал гзаф рикІ алай. Гъаниз килигна, рушан бубади Гъурульдин рикІ шадарун патал вичин къвализ фад-фад дишегъли шаирнан мазанар теклифдай. Гъи шаирдин چалари рушан рикІ ачуҳарзайтІа, бубади гъадаз пишкешар гудай. Амма ихътинбур къериз-царуз авай ва гъабурувайни бязи چавара рушан гъуруль шадариз жезвачир.

Руш чагъинда авай вахтунда адан дидеди вичин гъуруль лагъана: “Я итим, гила чи руш чехи хъана къвалин-къан иеси жедай вахтунив агадынава. Амма руша аттай илчияр садни кваз къавича, гъавилий абуру шаддиз къвез, пашман-диз хъфизва. Белки чна вилаятдин гада мазанриз теклиф гун. Гъабурукай сада рушан рикІиз эсер тавуна жеч”.

Папан гафарихъ яб ғанатІани, абуру касдин рикІай хъанач. Вучиз лагъайтІа ада зидвилер къельдиз къачузва, ханари ва беглери ағъавал ийизвай гъахъсуз девирдикай яғынатзава. И кар адан “Инсан ава”, “Къуллугъ имир”, “Балкап”, “Авани” ва маса шииррәй ашқара жезва. Халкъдин дердийрикай эсерар түккүйрәй, вич яшамиш хъайи аямдин зидвилер художественный такъатрин күмек-далди къалурай Ихрек Режеба зегъметчийриз къуллугъ авуна. Иниз килигна халкъди, “Гъахъ ашукы” лагъана, вичин патай шаирдиз авай гъуремт къалуразавай лакабни ганай.

Гъа икІ, рушан къвализ жегъиль мазанар къвезд-хъфиз хъана. И кардикай хабар къур Режебан ийир-тийир кваҳына. Аял چавалай поэзиядай рикІ алай ада шиирар түккүйрәвай, амма гададиз чунгүр яғыз чизвачир. Эхирни вичин дустарал меслят гъайи гада, гъабурун күмекдалди чунгүр яғыз этечіна. Ада Күредин вирида-

лайни хъсан устаддивай, са къульзүй мазандивай чирвилер къачузвай. Са

йис алатаудай къульзүй мазанди вичин чунгүр адав вугана лагъана: “Къачу чан хва, гила вуна и чунгүр залайни хъсандыз яғызыла. Вакай халисан устад хъанва. Аллагъди ваз жуван мурдадив агадай нұсерт гурай”.

Устаддиз вичин разивал къалурна хайи хурурьз хтай Режеб мазандин пекер алукІана Гъурульдин ракІарихъ фена. Руша эвелдай Режеб са акъван кваз къачузвай. Амма муккүвай адахъ галаз таниш хъайила, гададин ацуқун-къарагъун, алакунар, акъул-камал акурла Режебал рикІай ашукы хъана. Амма диде-бубадиз чипин руш кесиб гададиз гуз кълан хъанач. Абуру Гъуруль гужунади са мазада гана. Дердер къати хъайи Режеб вичин чунгүрни къуна хуруба-хурур, элбазл къекъвена. Амма ада зидвилер къельдиз къачузва. Режебан и вакъиадив къазвай “Севдүгуым” ширип сиверай-сивериз къвезд халкъдин арада яшамиш хъана.

Вичин къилел къазаяр атанатІани, руғыдиз чехи Режеба вири гужар эхна, мадни зурба шиирар түккүйріз этечна. Ада түккүйрай шиирар сиверай-сивериз физ, халкъдин арада чкІана, иллаки мазанрин сиве-мезе гъатна. Ихрек Режебан шиирар гъахъсуз аям русвагъзаявай, инсанпересвал, гъахъвал, мердвал тестикъарзавай эсерар я.

### ИНСАН АВА

Инсан ава инсандалий хъсан я,  
Инсан ава гъайван адлай хъсан я,  
Инсан ава вич хандилай хъсан я,  
Инсан ава къал-макъалдив къугъвадай.

Инсан ава къураба хъиз къекъведай,  
Инсан ава чарадан фал элкъведай,  
Инсан ава гъилиз кепек текъведай,  
Инсан ава манат-малдив къугъвадай.

Инсан ава женнет авай гъилера,  
Инсан ава гаф ширин тир эллера,  
Инсан ава пукъ раҳадай вилера,  
Инсан ава фитн-фалдив къугъвадай.

Инсан ава Кур Режеб хъиз шехъзаявай,  
Инсан ава инсанри вич негзевай,  
Инсан ава закатдани нефе авай,  
Инсан ава лап ажалдив къугъвадай.

масадан зегъметдалди къил хуын  
Гъилер чукъузыз амукун -

затІни авачиз хъун  
Гъер түүр Гъарун - масад алцу-  
парна къазанжи къачур кас

Керекул ахъяон - авачир хаба-  
рар гун

Къуфаран хъун - вичивай вичиз  
са бур гуз тахъун

Къил чукъун - ийир-тийир  
кваҳын

РикІи цириун - кълан къаних  
хъун

## Рикіел хъых!

Лезги чала инкарвилин суффикс вири дүшшүшра анжас ч гъарфунади кхъида. Месела: жедач, къведач, недач, фидач. Ихътин гафар ш гъарфунади жедаш, къведаш, фидаш, недаш хъиз кхъидач.

**Х-ва хъ-** префиксар глаголдихъ арада артухан гъарф авачиз акал жеда. Месела: фин, хъфин, хъфида, хъун, хъхъун, хъжеда ва мсб.

Эвел кыле ачук сес авай атун глаголдихъ префикс акал хъайила, кыле авай а гадар жеда: атун-хтун, хтана, авун глаголдин кыле авай а гъарф у-диз элкъведа: авун-хъувун.

- **Лух** суффикс анжас пуд гафуна **гъ-**далди кхъида: къуллугъ, пачагълугъ, сагълугъ. Амай вири дүшшүшра **х-**далди кхъида. Месела: гъамишалух, къумлух, къамишлух ва мсб.

**Хъиз, ман, жал, де, кван, түн,**  
**хъи,** күсар вири дүшшүшра маса гафарихъяй чараз кхъида. Месела: ракыну хъиз, ша түн, де лагъкван, къачу ман ва мсб.

Түз послегог гъамиша чараз кхъида. Месела: дагъдай түз, хъуряй түз, тамувай түз ва мсб.

XXX

Лезги гафарин къурулушда мульжуд жуъредин морфема-яр жеда: дувул, диб, суффикс, префикс, инфикс, циркумфикс, постфикс.

Циркумфикс къадагъядин суффиксди дувул вичин юкъва тун я. Циркумфикс лезги чала, алатаудай вахтариз хас амукъя яз, са шумуд гафуна дүшшүш жезма: ми-и-р, ми-же-р, ми-фи-р. И формайра къадагъядин суффиксди дувул вичин юкъва тунва. Гекъиг: ийи-мир, же-мир, фи-мир. Чи нугъатра ихътин гафар мад ава: ма-гур, ме-къвер ва мсб.

Рук къалурун - алцуарун  
Тлаб акыруди - лянэт хъайиди

Тлал алай чка - дерт

Цав тақур дана - авам, дүнья-  
къатынар авачирди

Щуру клауб - куыннедай таб  
раҳадайди

Чарх элкъуын - крат дүз татун

Шулу шултур хъун - гъалдай  
фин

Ярама хтүл - ферсуз велед  
Яхул шалам - вичиз ийизвай  
писвилер эхдай инсан

## ЧИ ИБАРАЯР

Лезги чала ибараири чехи чка къазва. Ағъадихъ чна Къуба нугъатра гегъенидиз менфят къачузвай, мана ачухарнавай са къадар ибараир гузва.

Авурди авуна - кіевера тұна, писвал авуна

Алидиз хүх, дилидиз мух - гъа-  
рад са жуъре гылил къачун

Береда ацатун - вахтунда хъун  
Бишида ван хъун - аламатдин  
кар хъун

Ван алачир далдам - хийир-шийир-  
диз бакара текъведай кас

Варар хкатайди - къилел муси-  
батар атайди

Ви писпиди ахпа ванда - вун  
пашман жеда

Вири илигиз, цимил килигиз -

# “İTƏN GÜNDƏLIK” MÜKAFAT ALDI



Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası ölkədə film istehsalına dəstək vermək, həmçinin audiovizual məhsulların bədii keyfiyyətinin yüksəlməsini stimullaşdırmaq məqsədilə fəaliyyətinə yeri ki, gildiyanın sədri Nadir Bədəlovun başçılığı ilə 17 kinoyazardan ibarət heyət 40-a yaxın

uzun və qısametrajlı bədii və sənədli filmləri peşəkar kateqoriyalarda dəyərləndirməyə çalışıblar.

“Nizami” Kino Mərkəzində Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatının qaliblərinin elan və mükafatlandırma mərasimi keçirilib.

Qaliblərin siyahısını təqdim edirik:  
“Ən yaxşı ssenari” nominasiyası:  
“Qapı” filminin ssenari müəllifləri:  
Vüsal Əhmədzadə, Emin Əfəndiyev,

Əlixan Rəcəbov

“Ən yaxşı rejissor işi” nominasiyası:  
“Tənha insanın monoloqu” – Emin Əfəndiyev  
“Ən yaxşı musiqi həlli” nominasiyası:  
“İtən gündəlik” – Sədaqət Kərimova  
“Ən yaxşı operator işi” nominasiyası:  
“Səma ilə görüş” – Şahmar Səfəroğlu  
“Ən yaxşı rəssam işi” nominasiyası:  
“Tağıyev: NEFT” – quruluşçu rəssam Səbuhi Atababayev və geyim üzrə rəssam Vüsal Rəhim.



## ГАФАРГАН

Савунад - ичерин сорт  
Сакъар - пел лацу хеб  
Сасу - Чехи раб  
Семер - хъультул пурар  
СинкИил - регъуль күн  
СпекI - тутарин сорт  
СтIам - рагъалаг  
Субу - куылув шешел  
Суыт - вини дөрежадин  
Тарагул - эркек чииж  
Тарч - къурай кIарас  
Тергъ - вал-цаз  
Ткъяр - дарман квай хъчар  
Тукъ - векъин са жуъре  
Туник - лишандин тупал  
Турман - къарадчи  
Тлафал - нефс алай кас  
Телик - рухунин кIус  
Тлиги - гъайвандин кIуф  
Тлингир - хъчарин сорт  
Уйндууыг - дагълара авай чIур  
Уърц - ягънат  
Фаф - имид свас  
Харжаф - эдебсуз  
Херцелаг - гичинрин са жуъре

# SAĞLAM ÖMÜR NAMİNƏ

## ÖMÜR UZATMAQ YOLU

Filippinin Manila Universitetindən bir qrup alim “tapuy” düyü şərabının istehsalı zamanı yaranan tullantıları qocalma əleyhinə birləşmələr mənbəyinə çevirməyin yoluunu təpiblər.



**Tapuy** - Filippinlilərin ənənəvi düyü şərabıdır və «bubod» adlanan maya ilə fermentasiya yolu ilə hazırlanır. Fermentasiyadan sonra adətən atılan qatı tullantı - çöküntü qalır.

Alımlar müəyyən ediblər ki, təkmilləşdirilmiş maya ilə əldə olunan çöküntü yüksək səviyyədə polifenollar ehtiva edir. Bu birləşmələr antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır.

Aparılmış eksperimentlər göstərib ki, tapuy çöküntüsündən alınan ekstraktlar yüksək antioksidant aktivliyə malikdir. Ekstrakt verilən təcrübə heyvanlarında ömür müddəti, hərəkət qabiliyyəti və reproduktiv sağlamlıq yaxşılaşır.

Tədqiqat nöticələri göstərir ki, tapuy çöküntüsü funksional qida məhsulu kimi emal oluna bilər və yaşla bağlı dəyişikliklər, eləcə də stresslə bağlı xəstiliklərlə mübarizədə təsirli ola bilər. Əgər gələcək

tədqiqatlar bu nəticələrin effektivliyini təsdiqləyərsə, tapuy çöküntüsü uzunmürlülük və ictimai sağlamlığın təşviqi üçün dəyərli bir resursa çevrilə bilər.

## İNSAN NƏ ZAMAN QOCALIR?

İnsanın qocalması uzun müddət ərzində tədricən baş verən bir proses kimi qəbul olunurdu. Lakin beynəlxalq alımlar qrupu sübut edib ki, insan həyatında orqanizmdə kəskin molekulyar dəyişikliklərin baş verdiyi iki yaşı həddi mövcuddur. Birinci sıçrayış orta hesabla 44 yaşda, ikinci isə 60 yaşda müşahidə olunur. Bu dövrlərdə zülalların, lipidlərin, RNT-nin və mikrobiomun tərkibində qlobal dəyişikliklər baş verir.

Tədqiqat bir neçə il ərzində müşahidə olunan 108 könüllünün məlumatlarının analizinə əsaslanır. Nəticədə məlum olub ki, 44 yaşda lipidlərin, kofein və alkoqolun metabolizmində nəzərəçarpacaq dəyişikliklər baş verir, ürək-damar xəstilikləri, dəri və əzələ problemləri riski artır. 60 yaşda isə bu dəyişikliklər karbohidrat məbadilisini, immun sistemini, böyrəkləri əhatə edir və ürək patologiyalarının riskini daha da artırır.

Əhəmiyyətli odur ki, bu cür dəyişikliklər həm kişilərdə, həm də qadınlarda müşahidə olunur, bu isə onların yalnız menopauza ilə əlaqəli olmadığını göstərir. Alımların fikrincə, bu kəşf yaşıla bağlı xəstiliklərin profilaktikası və gəncliyin uzadılması strategiyaları üzrə tədqiqatlara ciddi təsir göstərə bilər.

## YORĞUNLUĞLA MÜBARİZƏ

Beynəlxalq alımlar qrupu iş zamanı yorğunluğu azaltmağın iki əsas yolunu müəyyən edib: müntəzəm fasılələr və rəhbərlikdən dəstək. Bu yanaşmalar təkcə yorğunluğu azaltır, həm də yuxunun keyfiyyətini yaxşılaşdırır və ertəsi gün enerji səviyyəsini artırır.

Tədqiqatçılar 44 nəfərlə onların iş vərdişləri barədə sorğu aparıb və daha sonra 179 nəfərin iştirakı ilə eksperiment keçiriblər. Nəticələr göstərib ki, iş prosesi zamanı mikrofasılələrin və rəhbərlik dəstəyinin birgə tətbiqi yüksək iş gərginliyi şəraitində ən təsirli üsuldur. Mikrofasılələrə qısa dartinma hərəkətləri, bir məqalə oxumaq, yüngül qəlyanaltı və ya qəhvə içmək addır.

Rəhbərliyin dəstəyi isə işçilərin vəziyyətinin müntəzəm yoxlanması, vəzifələrin yerinə yetirilməsində kömək və əməyin dəyərləndirilməsini əhatə edir. Tədqiqat göstərib ki, gündə cəmi bir dəqiqəlik bir neçə mikrofasılə belə yorğunluğun azalmasına səbəb olur. Bu, xüsusilə yüksək iş yükü dövrlərdə faydalıdır.

Rəhbərliyin dəstəyi isə işçilərin stress səviyyəsini azaldır, tapşırıqların dəqiqiliyini artırır və ümumi iş mühitini yaxşılaşdırır. Mikrofasılə və rəhbərlik dəstəyi yalnız yorğunluğu azaltır, həm də iş keyfiyyətini artırır. Məsələn, mühasiblərdə audit zamanı dəqiqlik artır — bu isə stressli dövrlərdə olduqca vacibdir.

Tədqiqat müəllifləri vurgulayırlar ki, bu cür metodların tətbiqi əməkdaşların rifahına və ümumi məhsuldarlığın art-

masına səbəb olur. Rəhbərlər isə nümunə göstərərək və qısa, lakin faydalı fasılələr üçün şərait yaradaraq bu prosesdə əsas rol oynaya bilərlər.

## GÜLÜŞ XİLAS EDİR

Kaliforniya Universitetinin (İrvayn) tədqiqatçıları sübut ediblər ki, ağrılı və ya stressli vəziyyət zamanı gülümşəmək insanın narahatlıq və gərginlik hissi ilə mübarizəsinə kömək edir.

Eksperimentdə 57 tələbə iştirak edib. Onlara tapşırıq verilib: əllərini iki dəqiqəyədək buzlu suda saxlamaq. İştirakçıların ürək döyüntüləri və üz mimikaları sensorlar və videokameralar vasitəsilə qeydə alınıb.



Gülümşəməyənlər müqayisədə gülümsəyən iştirakçıların ürək döyüntülərinin sayında əhəmiyyətli azalma (dəqiqədə 7-8 dəfə) müşahidə olunub. Daha uzun müddət gülümsəyən iştirakçılar tapşırıqdan sonra daha müsbət emosiyalar yaşadıqlarını bildiriblər. Bu tədqiqat üz mimikasının emosional vəziyyətə təsir etdiyini irəli sürən üz əzələlərinin əks-əlaqə hipotezəsini təsdiqləyir.

**Baş redaktor**  
**Sədaqət KƏRİMÖVA**  
[www.samurononline.com](http://www.samurononline.com)  
[sedagetkerimova@gmail.com](mailto:sedagetkerimova@gmail.com)

- ✓ Чирвилер къачу, акъул къватла.
- ✓ Вуна дуъзвал хуъх, вун дуъзвили хуъда.
- ✓ Экв гун патал канан къанда.

**Ünvan:** AZ 1073 Bakı,  
**Mətbuat prospekti,**  
**“Azərbaycan” nəşriyyatı,**  
**3-cü mərtəbə, 101-ci otaq.**  
**055-530-10-05**